

Eddi Yaku

YER
ÜZÜNÜN
ƏN BƏXTƏVƏR
ADAMI

İngiliscədən tərcümə:

Aygün Əziz



QANUN NƏŞRİYYATI

Eddie Jaku

THE
HAPPIEST
MAN ON
EARTH

Azadlıq, seçim və sərbəstliyi təşviq edən bir əsərdir. Bu, təkcə ağrı-acı dolu tərcümeyi-hal deyil, oxucunun qanını donduran, dəhşət və vəhşət dolu həyat hekayəsidir. Alman nasizmi, Hitler despotizmi və günahsız Holokost qurbanları haqqında tarixi avtobioqrafiyadır.

Tarixdən dərs almaq istəyiriksə, sağ qalanların yazdığı bu cür kitabları oxumalı, onların şahidi olduqları hadisələri təhlil etməliyik. Bu ona görə lazımdır ki, bəşəriyyət daha belə faciələri təkrarlamasın. Bu dünya bizim hamımız üçündür və orada hamımıza yer var. Hansısa bir xalqı, qövmü yer üzündən silmək istəməyin arxasında hansı qeyri-insani hisslər dura bilər? İnsan qəddarlığı nələrə səbəb olur?

Bu kitab hamı üçün bir dərsdir. Yaxşılığın çoxalması üçün yaxşı işlər görmək lazımdır. Müəllifin özünün də vurğuladığı kimi, “kədər – paylaşdıqca azalır, xoşbəxtlik – paylaşdıqca artır”. Dünyanın gözəlləşməsi üçün biz özümüz gözəl işlər görməli, müharibələrə, qırğınlara son qoymalı, əl-ələ tutub olduğumuz yeri gülüstana çevirməyi bacarmalıyıq.

Gələcək nəsillər üçün

*Dalınca gəlmə, mən öndə olmaya bilərəm.
Qabağımda getmə, bəlkə, mən sənə dalınca gəlmədim.
Mənimlə yanaşı addımla və dostum-sirdaşım ol.*

Anonim

MÜNDƏRİCAT

PROLOQ.....	11
BİRİNCİ FƏSİL. <i>Puldan daha qiymətli olan çox şey var.....</i>	15
İKİNCİ FƏSİL. <i>Zəiflik nifrətə çevrilə bilər.....</i>	31
ÜÇÜNCÜ FƏSİL. <i>Əgər bu gün sağ qalsan, sabah açılacaq.</i> <i>Addımbaddım.....</i>	39
DÖRDÜNCÜ FƏSİL. <i>Hər yerdə şafqət tapa bilərsən, hətta yadların</i> <i>içində də.....</i>	51
BEŞİNCİ FƏSİL. <i>Ananı bağrıma bas.....</i>	67
ALTINCI FƏSİL. <i>Yaxşı dost mənim üçün dünyaya bərabərdir.....</i>	87
YEDDİNCİ FƏSİL. <i>Təhsil xilaskar qüvvədir.....</i>	99
SƏKKİZİNCİ FƏSİL. <i>Mənəviyyatını itirsən, özünü də itirmiş olursan.....</i>	109
DOQQUZUNCU FƏSİL. <i>İnsan orqanizmi indiyə qədər yaradılmış ən</i> <i>mükəmməl sistemdir.....</i>	121
ONUNCU FƏSİL. <i>Yaşayırsansa, deməli, hələ ümid var.....</i>	131
ON BİRİNCİ FƏSİL. <i>Dünya həmişə möcüzələrlə doludur, hətta qaranlıq</i> <i>görünsə də.....</i>	149
ON İKİNCİ FƏSİL. <i>Sevgi ən gözəl məlhəmdir.....</i>	159
ON ÜÇÜNCÜ FƏSİL. <i>Biz hamımız daha geniş bir cəmiyyətin bir hissəsiyik</i> <i>və işimiz hamımız üçün azad və təhlükəsiz həyat üçün əlimizdən gələni</i> <i>əsirgənməkdir.....</i>	173

ON DÖRDÜNCÜ FƏSİL. <i>Kədər – paylaşdıqca azalır, sevinc – paylaşdıqca çoxalır</i>	183
ON BEŞİNCİ FƏSİL. <i>Paylaşmalı olduğum şey ağrı deyil. Paylaşdığım ümiddir</i>	193
EPİLOQ.....	201
MİNNƏTDARLIQ.....	205